



«AQROLİZİNQ» AÇIQ SƏHMDAR CƏMİYYƏTİN

«Ammonium nitrat (NH_4NO_3) «Ammofos (N:P 12:52)
«Nitroammofoska (N:P:K 16:16:16) «Karbamid ($(\text{NH}_2)_2\text{CO}$ 46%)
– «Ammonium sulfat ($(\text{NH}_4)_2\text{SO}_4$) və kalium sulfat (K_2SO_4)
gübrələrinin satın alınması»na dair

AÇIQ TENDER ELANI



**«AQROLİZİNQ» AÇIQ SƏHMDAR CƏMIYYƏTİN
AÇIQ TENDER ELANI**

Tender 5 Lot üzrə keçirilir.

Tenderin predmeti:

Lot 1 – «Ammonium nitrat (NH₄NO₃) gübrəsinin satın alınması»

Lot 2 – «Ammofos (N:P 12:52) gübrəsinin satın alınması»

Lot 3 – «Nitroammofoska (N:P:K 16:16:16) gübrəsinin satın alınması»

Lot 4 – «Karbamid ((NH₂)₂ CO 46%) gübrəsinin satın alınması»

Lot 5 – «Ammonium sulfat ((NH₄)₂SO₄) və kalium sulfat (K₂ SO₄) gübrələrinin satın alınması»

Tenderin qalibi olmuş iddiaçılar göstərilən mineral gübrələri İnkoterms-2000 DDP şərt ilə «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinə təhvil verməlidirlər. Tender iştirakçılarına təklif edilir ki, «Dövlət Satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı sürətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, müqavilənin yerinə yetirilmə müddəti və şərtlər toplusunda digər qiymətləndirmə üçün tələb olunan tələblərə uyğunluq.

Maraqlananlar tenderlə əlaqədar əlavə məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Abdullayeva Vəfa Hikmət qızı

Ünvan: Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi, 12

Tel:/Faks: 425-66-94; mobil: +99455 616-55-61

E-mail: agro.satinalmalar@gmail.com

Tenderin əsas şərtlər toplusu Azərbaycan Respublikasının dövlət dilində tərtib olunur. Zərurət olduqda beynəlxalq ticarətdə istifadə edilən dillərin birinə

tərcümə olunacaqdır. Aqrokimyəvi maddələrin idxalı və istehsalı üzrə lisenziyası olan fiziki və hüquqi şəxslər əsas şərtlər toplusunu Lot-1 üzrə 1000 manat, Lot-2, Lot-3, Lot-4 üzrə 500 manat və Lot-5 üzrə 300 manat məbləğində iştirak haqqını ödədikdən sonra yuxarıda göstərilən ünvandan ala bilirlər.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürə bilirlər:

Təşkilat: «Aqrolizinq» ASC

VÖEN: 1700382471; H/h: AZ75AIB33030019443500231113 AZN

Kapital Bank ASC-nin 1 saylı Nizami filialı; Kod: 200134;

VÖEN: 9900003611;

M/h: AZ37NABZ0135010000000001944; S.W.I.F.T.: AIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün **20 iyul 2016-cı** il tarixinə kimi aşağıdakı sənədləri (tender təklifi və 2% bank təminatı istisna olmaqla) təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət.
- iştirak haqqının ödənilməsi barədə sənəd;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının vergilər üzrə borcunun olmaması barədə vergi orqanları tərəfindən təsdiq olunmuş sənəd;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə, rekvizitləri və maddi-texniki bazası barədə məlumat;

Bundan əlavə Tender təklifi və bank təminatı möhürlənmiş bağlı zərflərdə **27 iyul 2016-cı** il, saat 17⁰⁰-a qədər təqdim olunmalıdır.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır. Tender təklifi dəyərinin 2% həcmində bank təminatı

verilməlidir. Bank təminatı tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü müddətində güvvədə olmalıdır.

Bank təminatını və tender təklifini bağlı zərfdə təqdim etməyən iddiaçıların təklifi etibarsız sayılır.

Bağlı zərflər **28 iyul 2016**-cı il tarixdə saat 15⁰⁰-da iddiaçının özünün və ya etibarnaməsi əsasında onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi-12 ünvanında yerləşən «Aqrolizinq» ASC-nin konfrans zalında açılacaqdır.

TENDER KOMISSIYASI